

Suşa! Şuşanın Azərbaycan tarixində xüsusi yeri var, Qarabağın təci hesab olunur, qala-səhərdir. Şuşa Azərbaycanın mədəniyyət mərkəzi, musiqi akademiyasıdır, tarixi-mədəni abidələri ilə zəngindir. Ermənistanın baş naziri Nikol Paşinyan qəbul edir ki, Şuşa Azərbaycan şəhəridir və əhalinin mütləq əksəriyyəti azərbaycanlılardan ibarətdir. İşgal dövrünə qədər bu şəhərdə daim azərbaycanlılar yaşamışlar. Düşmən Şuşanı zəbt etməklə şüsalıların, bütün xalqımızın ruhuna toxunmuşdu. Düşmənin kəsif iyini belə qəbul etməyən Şuşa Azərbaycan əsgərinin yolunu gözləyirdi ki, onu buxovdan azad etsin.

Şuşa cəsur ve qəhrəman əsgər və zabitlərimiz tərəfindən çətin döyük tapşırıqlarının yeri-nə yetirilməsindən sonra azad edilib. Şuşanın yerləşdiyi çətin coğrafi şərait hərbi qulluqçularımızın işini bir qədər çətinləşdirədə, onlar döyük texnikasız sildirim ve keçilməz daş qayaları, meşə massivlərini aşaraq inanılmaz cəsa-

nuxur, nə düşmənin döyük texniki, nə də çoxsaylı canlı qüvvəsi əsgərlərimizin qarşısını kəsə bilirdi.

Xəyyam həllədici döyükən qabaq əsgər yoldaşları gizir Ramiq Tağıyev, baş gizir Tarzən Haşimova və digər döyükçülərə dedi:

- İgidlərim, qardaşlarım, biz bir neçə saatdan sonra Şuşa uğrunda döyükə girəcəyik. Artıq bir neçə rayonu azad etməşik. Şuşa əməliyyatının zəfərimizlə başa çatması bizdən çox asılıdır. Qarşımızda yüksəkliklər, çətin keçilən dağ-meşə cığırları durur. Biz sildirrim qaya-lar üzərindən qalxaraq, qətiyətli həmlə etməkə düşməni məhv etməliyik. Unutmayın ki, sizin Şuşanın azad edilməsin-də göstərdiyiniz qəhrəmanlıq barədə çox danışılacaq və ya-zılacaq. Vətənin gözü bizdədir. Qələbə bizimlədir.

Xəyyam Əzizovun döyükəqabağı nitqi dö-



qarşısı alındı, ona ağrıkəsici iynələr vurdular.

- Can, qardaş, qorxma, hər şey keçib gedəcək, - deyərək Ramiq Xəyyamı dalda bir yerə apardı. Özü isə yaralıları xilas etməkdə, onları atəş altından çıxarmağa davam etdi.

Xəyyam çox qan itmişdi, ürəyi bulanır, hərdən huşuz və ziyyətə düşündü. O yenidən özüne gəldi, bir qədər özünü yaxşı hiss etdi. Görünür, ecel zəngi hələ çalınmamışdı. Xəyyam yanındakılardan soruşdu:

- Bəs Ramiq hanı?

Döyükə dostları huşuz halda uzann-

Döyükən şiddəti artırıldı. Şuşanın alınması Qarabağın alınması, düşmənin sü-qutu demək idi.

Şuşanın fatehi Ramiq Tağıyev ölməzzdir

r e t
ve rəşadət,
xüsusi peşəkarlıq
göstərək düşməni məhv etdi-
lər, şəhərə sahib çıxdılar.

Noyabrın əvvəlində

Daşaltı uğrunda şiddetli dö-yüşlər getdikcə yeni məcaraya yönəldi. Məglub olacağını başa düşən düşmən gülleyə və mər-miye qənaət etmir, arası kəsil-mədən atəş açırdı.

Xüsusilə minamyot atəsləri təhlükəli idi. Baş leytenant Xəyyam Əzizovun manqası hər bir çətinliyə sinə gərir, nə düşmənin şiddetli atəsi, nə də qarşıda duran çətin vəzifə - Şuşa qala - şəhərin azad edilməsi üçün qəbul edilən mürəkkəb əməliyyat planı onu və əsgərlərimizi rihdan salırdı.

Cünki, Şuşanın azad edilməsi düşmənin süqutu, məglubiyəti demək idi. Ona görə də çarəsiz bir vəziyyətə düşərək vur-

yüşçü dostlarının qələbəyə ruhlandı. Xüsusilə də gizir Ramiq Tağıyevə təsir etdi. O əsgərlərə müraciətə dedi:

- Komandırın tapşırığı bizə verilən bir əmrdir. Bu təkcə əmr deyil, Vətən qarşısında borcumuzdur. Biz Vətən yolunda şəhid olmağa hazır olmalıyı. Qələbə çox yaxındır, biz artıq Şuşanı da alacaqıq, bayraqımızı orada dalgalandırıb Vətəni, xalqımızı sevindirəcəyik, düşmənin ədalətsiz iş-galına son qoyacağıq...

Həllədici an gəldi

Ramiqin silahdaşlarına, can qardaşlarına dediyi sözləri onlar döyükəqabağı tapşırıq kimi qəbul etdilər...

Nəhayət, həllədici vaxt gəlib çatdı. Nə düşmənin atlığı mər-milər, nə də gülə yağışı, hər an gözlənilən ölüm qorxusu Vətən torpağının xilası uğrunda şir tek döyükə atılmış yenilməz əsgərlərimizin qarşısını ala bildi. Əmr gəldi: "Şuşanın azad edilməsi uğrunda irəli!".

*E-
mənilər dö-
yüşdə böyük itki
versələr də müqavimət
göstərməyə cəhd edirdilər. Ancaq qəhrəman əsgərlərimi-
zin qarşısında aciz idilər. Düs-
mənən snayperinin gülləsi Xəyyam Əzizovun başındakı
dəbilqəyə dəysə də sovuşub
kənara düşmüş, komandırın
beynini silkələmişdi. Buna
baxmayaraq o döyükü idarə
edir, silahı yerə qoymurdu.
Çünki qələbə yaxında idi, qələ-
bədən doğun sevinci duyma-
ğa çox qalmamışdı.*

Ramiqin sərrast atəsi onlarla düşməni gəbertmişdi. O, yaralıları döyükən meydandan çıxarıır, sonra döyükə davam etdirirdi. Ramiq Hadrut döyükələri zamanı yaralı Tarzən Haşimovu iki dəfə xilas etmişdi. İndi isə...

O, düşmən gülləsindən şəhid olmuşdu.

Silahdaşını itirmək nece də ağır idi... Şuşanın fatehi Vətənə borcunu verək, şəhidlərimizin qisasını alaraq şəhadətə qovuşmuşdu...

Can verdilər, qan aldılar

Düşmənin atlığı minomyot qəlpələri Xəyyam Əzizovdan yan ötmədi. Onun bir ayağı am-pultasiya olsa da qanaxmanın

m i ş
Ramiqə ba-
xıb suala göz yaş-
ları ilə cavab verdilər.

- Ramiq şəhid olub, - deyən əsgər yoldaşı Xəyyama təskinlik vermək istəsə də bunu bacarmadı.

Kəlvəz kəndində yaşayan da-yısı, bacısı oğlunu özü qədər istəyən Rasim Əhədov Ramiqin şəhid olması xəberini eşidib dedi:

- Məni özünə bu qədər niyə bağladı? Sənsizlik əbədi bir yük olacaq. Vətən, qələbə isə həmişə səninlə olacaq...

Xəyyam dedi:

**- Gətirin Ramliqi mənimlə yanaşı qoyun, onsuz mən çə-
tin ki, yaşayayam... Ramiq mə-
nə qardaşdan da yaxın idi.
Can-candan necə ayrıla bilər?**

Axşam olur. Xəyyam yuxu görür. Görür ki, Şuşə düşməndən təmizlənib. Şəhərdə onları gülcükəlkə qarşılıyb ehtiram göstərirler. Kimsə deyir: "Biz 27 il idi ki, sizi gözləyirdik, harada qalmışdır, ezziz qardaşlarımız?"

Oyandı. Bir tərəfi bərk ağrı verirdi. "İlahi, nə günə qaldım? İndi mən bu ayaqla hara gedim? Niyə dostlarım məni ölməyə qoymadılar, dostlarımıla birlikdə şəhid olmadım? Yox, mən Ra-miqsz yaşaya bilmərəm..."

**Ruhi sarsıntılar ona son qə-
rarı verməkdə kömək etdi.
Xəyyam sarğıları açdı. Getdik-
cə ölüm mələyi onu ağuşuna
aldi, ruhu dostlarının, Ramiqin
ruhuna qovuşdu...**

İdris Şükürlü